



HEKAYƏNİN MƏHİYYƏTİ VƏ YAZARIN XƏYALLARI

(7 may 2014-cü ildə Ankara'da
"Uluslararası 14-cü Öykü Günü-
ri"nda edilmiş məruzə ssasında)

Giriş

Yazar bedii edebiyatın müasibən janrında da-
ha feal olub digər janrlara az maraq göstərə biler, öz
yaradıcılığında hekaya və ya romanı, həmçinin
həcmə hekaya və roman arasında olan yazınlara və
ya dram yaradıcılığına təstüflük verib digərlərinə az
yer ayıra bilar. Bu necə baş verir? Yazar janr seçimini
necə edir? Yazarın öz yaradıcılığında az yer tutan
janrlara münasibəti necədir? Burada xoşa galib-
galmamək əsas rol oynayır, ya bacarıb-bacarmamaq?

Öz yaradıcılığında hekaya yanına tam təstüflük
veren böyük yazarlar arasında Anton Çexov'un
xüsusi yeri var. Çexov dönya edebiyatına hekaye, xüs-
susile qisa hekaye, həmçinin pyes ustası kimi daxil ol-
du və dönya edebiyatının klassikinə çevrildi. Çexov
neden qisa hekayaçılığı qəşənmişdi? Hekayənin ma-
hiyyəti nədir? Çexov iri həcmli əsərlər yazmaq istə-
yirdimi? Yaza bilardımı? Niya yazmadı? Bu və buna-
ra beñzər suallara müsibəyen dərəcədə cavab vermək
mümkündürmi?

Çexov'un zəngin epistolyar irsi onun çox müx-
talif hadisələrə münasibətini aydınlaşdırmaq üçün, yə-
qın ki, on güclü qaynaqdır. Çexov'un hekaya yazma
təslübü, yaradıcılıq psixologiyası, iri həcmli əsərlər
yazmaq arzuları haqqında fikir və gümənləri əsaslan-
dırmaq üçün birinci növbəde onun qohum, tanış və
dostalarına yazdığı çoxsaylı məktublardan, həmçinin
ona yazılmış məktublardan istifadə etmək töbuidür.
Bedii əsərlərində müəllif münasibətinə yer
vermeyən, buna görə zamanında çox tanqid olunan
(və sonra çox teriflənən) Çexov öz məktublarında
fikir və hadicələrə çox açıq münasibət göstərir və bu
həkimdən məktublara müracibət məntiqli və zəruridir.

Bu yazı hekaya, Çexov və hekaya yazarının təslüb və psixologiyası haqqındadır. Hekayənin mahiyyəti barede qisa söhbətdən sonra Çexov'un hayat və fealiyyətinə qisa nəzər salınır. Çexov'un yazar təslübü, yazdığı əsərlərdə müəllif həkmətinin yoxluğu, yiğ-
camlıq və sənki yarımqiqliq kimi xüsusiyyətlər mü-

zakirə olur. Çexov'un yazar həyatı yazmamışdır, hə-
yat isə sadədir, qəhrəmanları öksər hallarda uyduru-
hur kimi fikirləri strafında söhbət gedir. Çexov'un ya-
radıcılığında qısalığın hakim düşüncə olması və eyni
zamanda onun iri həcmli əsərlər yazmaq arzusu, hətta
ehtirəli qəhrəmanlar, qadınlar haqqında yazmaq istəyi,
bu istəyin gerçəkləşməməsi səbəpleri izlanılır.
Çexov-dramaturq və Çexov-hekayaçı arasında ya-
radıcı yaxınlıq və daxili mübarizə vurgulanır. Cəlil
Məmmədquluzadə və digər hekaya yazarları ilə mü-
qayise aparılır. Yazarın yaradıcılıq psixologiyası və
yaradıcı-psixoloji tipi haqqında mülahizələr söy-
lenilir.



A. P. Çexov, 1891

Hekayenin mahiyyəti

Hekayə - kiçik bedii nəşr janrıdır. Hekayə bir hadisə ətrafında cărəyan edir, roman isə bir-birinin içini giren hadisələr küləsiidir. Romanla müqayisədə hekayədə iştirakçı azdır. Hekayə epizoddur. Hekayə iri həcmli əsərlər nisbətdə daha dinemildir. Hekayə danışma - rəvayət söyləmə qabiliyyətidir, anlatma ustalığıdır. Dastan söyləyən el aşığının damşadığı ohvalat, çox zaman, qismen de olsa, məlumdur, məraq doğuran onun dili, tərz, danışma ustalığıdır.

Müəllif hekayəcini - hekayəni neql edəni seçmeli olur - müəllifim özü (klassik ədəbiyyatda əsas seyin), birinci şəxs, başqa sözle, baş qəhrəman (çağdaş ədəbiyyatda çox rast galınan seçim) və ya əsərdəki digər bir obraz, amma, bir əsərdə iki və ya daha çox hekayəcimin olması da istiqamətindən (məsələn, Nizami'nin "Yeddi gözəl"ində və ya "Dekameron"da). Bu zaman, albəttə, əsərin dili, yəni yazıya çevrilmiş şəhəhi nitq problemi ortaya çıxır. Hekayəcinin seçimi əsərdə müxtəlif psixoloji mövquların, obrazların keçirdiyi ciddi böhranın təqdimatında mühüm ola biler. Məsələn, ölümqəbəğil döyüncelerin yazıya alınmasında müəllifin deyil, böhrana dülçər olanın hekayəçiliyi, müəyyənen derecədə şərti görünəcə də, daha inandırıcı ola biler.

Aynı-aynı hekayaları bir ideya ətrafında birləşdirib böyük epik əsər yaradmaq mümkündür, *Kəlilsə* və *Dimna* (*Pancatandra*), *1001 gecə*, *Dekameron* kimi. Dastənlarda hekayəçilik mərkəzi yer tutur, geir və müsəqi dastan uzandıqca onu dərixdürinciliqdan qurtarmaq, ona hiss-hayəcan qatmaq üçünədir sənki. Bibliya və Quran'da da müxtəlif mövzularda hekayalar toplanmışdır. Əsl romanda (ingiliscə: *novel*) aynı-aynı ehvalatların birləşməsi adı ardıcılıqla deyil, bir-biri ilə müxtəlif tellerlə bağlı şəbəke şəklindədir; elektrik dövresi (fizika) dilində ifade etsek, romandaki hadisələr bir-biri ilə ham ardiçil, ham de paralel birləşirler. *Roman* həyatın geniş manzəresidir, insanların zaman və məkan boyu dəyişən həyat panoramıdır. Qədimdə və qismən da orta əsərlərdə slüjetli bedii əsərlər nezmə yazılırdı, onlara *süjetli nəzəm* (rus ədəbiyyatı və onun təsiri altında olan makanda - *poema*) və ya *nəzəmli yazılımış roman* demək mümkündür, məsələn, *İliada*, *Odisseya*, *Sahməz*, Nizami'nin "Xəmsə" si, Goethe'nin "Faust"u, Puşkin'in "Evgeniy Onegin"i və s. Çağdaş (nəsrlə yazılmış) roman janrı, gərək ki, məşhur "Don Quixote" (Miguel de Cervantes) ile başlanılmışdır.

Hekayə qol-budaqlı romandan fərqli olaraq əsərən bir istiqamətdə boy atan ağac kimidir, enine böyülmür, şaxələnmür, sadəcə boy atan. Hekayəni bir mərkəzi olan kənd və ya kiçik şəhərə, romanı isə çoxmarkezli böyük şəhərlərə bənzətmək olar. *Novella* isə şərti tarifi "hekayədən uzun, romanından qısa" olan bedii nəmdir. Rus ədəbiyyatında və onun təsiri altında olan

Sovet və postsovət ölkələri ədəbiyyatlarında *novella* əvəzində *povest* sözü işlənilmişdir (rusca *povestvovanie*, yəni *neql etmək və ya rəvayət danıymaqla* kəlməsindən gələn söz), *novella* kəlməsi isə həmin ölkələrdə sonu gözlənilməz bitən hekayəni bildirmişdir. Yənaşı mövcud olan *roman* və *novel* terminlərindən fərqli olaraq *novella* termini əsas Avropa dillərində vətəndaşlıq qazanmışdır.



A. P. Çexov'un Melikhovoda evi

Hekayə və ya qısa hekayənin uzunluğu şartıdır, na qədər uzun, na qədər qısa - bunu demək olmur. Bunu deməyə çalışmaq çox fayda verən iş deyil, hərçand ki, *Atlas of Science* kimi nəşrən qısa hekayənin bir kilobayt, yəni, 1000 işarə və ya çap olunmuş yarım sahifəlik yazı kimi tarif edir (1 kilobyte = very short story, bax: *Atlas Of Science. Visualizing What We Know. Katy Börner. The MIT Press, 2010; p. 3*). Hekayə və novella arasında tam sırddedici uzunluq standartı yoxdur. Hekayə üçün "bir oturuma oxumabilek" ölçüsü de müəyyən deyil, misbidiç, oturuma və oxuya-na bağlıdır.

Hekayalar romantik xarakterli, lirik shvallı, psixoloji tutumlu ola bilir. Balzak, Stendal, Merime və Mopassan Fransa'nnı psixoloji hekayə ustalarıdır. Somuncu iki yazıçının yaradıcılığında və tənimmələrində hekayə janrı əsas rol oynamışdır. Hekayənin detektiv, elmi-fantastik, vahimə tipləri de var. Somu gözlənilməz şəkilde bitən, təccüb doğuran hekayeler (Rusiya təsiri altında olan bölgələrdə buna "novella" deyilərlər) da məraq doğurur (məsələn, O. Henry'nin hekayələri). Hekayədə gerçəklilikdə fantastikanın, miflərin qovuşması mümkündür (F. Kafka). Faktılara əsaslanan və bedii üslubun müəyyənen derecədə yer allığı məqalə və esclər də hekayəye yarındır. Jurnalist kimi fəaliyyətə başlayıb oçaklılarından (gerçəkliliyin sədə, xüsusü beşək virulmamış təsvirindən) hekayəye gelmək halları çox olmuşdur (M. Twain, T. Dreiser,



A. P. Çexov, 1895

Hemingway,...), bu zaman bir sira hekayelerde oçerk ıslabu özünlü göstere bilir (məsələn, *Mir Celal*). Hekayanın və ʃümüniyyətla, bədii əsərin qiymətləndirilməsində bədii ıslalların zənginliyi və təsvirçilikdən etibar dura bilmək mühüm rol oynayır. Orhan Pa-

muk' un "Kara kitab"ı roman (novel) deyil, hekayə olsa, zəmmimcə, daha güzel olardı; bu əsər, detallarla doldurulmuş, həcmi şışirdilmiş hekayə təsviri bağıslayır.

Hekayədə dil ustalığı, ifade cazibəsi həllədici rol oynayır; çox zaman xüsusi dildən, o cümlədən, gündəlik danışq dilindən istifadə edilir. Qısalıq, ifadələrin diltzgün və obraxlı işlədilməsi baxımından hekayə nəşrin şeiridir, poetik əsər kimidir. İdeyadan çox dil fenomenidir hekaya. Hekayədə "nə" və "niye" deyil, "nece" principi vacibdir. Hekayə minimalizm - sözlər və hadisələr qəmat üzərində yazılır. Hekayə yazarının işi ilə rəssamın işi arasında bir yaxınlıq görmək mümkündür; rəssam fikrində dəlaşan mövzunu canlandırmak üçün boyadan və rəsmiñ yaradıldığı məkandan qənaətli istifadə etməklə uyğun şəxslər vurur, yazıçı da öz fikirləri və qəlamı ilə benzer iş görür. Hekayə yazarını bir ami tutu bilən fotoqrafla da mifqayıza etmək olar; hekayə yazarı fokusda bir hadisəni tutur.

Hekayə və ʃümüniyyətla, bədii əsər müəllifi öz surətini və ya öz cizgilərini də qələmə alır. Qahramanlarından biri müəllifin özüne benzeyir və ya bəzi hallarda müəllif öz fikirlərini bir neçə surətin dili ilə ifadə edir. Bildiyimi, duydugumu ("Özümüz") yazan müəllifin müleyyen uğur qazanmaq imkamı, sanki, daha böyük olmalıdır. Jack London öz çətin, macərä, qızılıxtaran, denizçi heyəti tərzde hekayeleri ile tanındı. A.P. Çexov əsasən daha yaxşı bildiyi orta təbəqədən, Lev Tolstoy yüksək, kılbar təbəqədən, Dostoevskiy özüne benzər həyəcanlı, cilgilən insanlardan yazdı. Sait Faik Abayıyanık əsasən yaxşı bildiyi, arasında gəzib dolanlığı aşağı və ya alt sinif haqqında yazdı.

Sonrakı hissələrdə da hekayənin mahiyyəti haqqında bəzəi fikirlər səslənəcək...

Anton Çexov

Anton Pavloviç Çexov (1860-1904) Taqanroq şəhərində doğulmuş, orada məktəb və sonra gimnaziya bitirmiş, ilk teatr, yazı və həyat təcrübəsini orada qazanmışdır. Çexov'un babası təhkimli (*Krepostnoy*) olub, 3500 rubl yığış özünlü və ailəsinə satın alıb. Çexov sevincsiz uşaqlığına işaret edərək, "uşaqlıqda uşaqlığım olmayıb" deyirdi; atasının kobudluğunu, dini fanatizmini və uşaqları onların istekləri əleyhine işlədib istəmər etməsini Çexov unutmur, tez-tez yada salırdı (məsələn, *A.S. Suvorin'a maktub, 27 mart 1894-cü il*, bu barədə qardaşı Al. P. Çexov da yazmış: *Vokrug Çexova. Cestasumet - E. M. Caxapova, M., Praeda, 1990; cnp. 55*).

1879-cu ilda ondan üç il əvvəl müflisənəşib Moskvaya getmiş (əslinde, bərcələr üzündən qaçmış) ailəsinin yanına köçmüdürlər. Çexov Moskvada ali tibb təhsili almış (1884), həmçinin, kiçik yumoristik

hekayələr yazımış, dolamış da əsasən yazıçılığından çıxmışdır. Həkim kimi də fəaliyyət göstərmişdir, lakin, sevdiyi iş həkimlik deyil, yazıçılıq, hekayəçilik olmuşdur, "tibb menim qarəti arvadım, ədəbiyyat isə məşqəmdir, biri bezdirendə digərinin yanında geleceyirem" (*A.S. Suvorin'a maktub, II sentyabr 1888*). İmkansızları pulsuz mifaliçə edib, təstəlik onları deymanla təmin etdi. Çexov'un əsərlərində həkim obrazlarının çoxluğu və mühüm yer tutmaları təsdiif deyil.

Çexovlar əsasən Moskvadən canub strafında - Melixovo'da yaşamış (1892-1899), bu dövrə Çexov yaradıcılığında yumoristik istiqamətin azalması daha da güclənmiş və o, daha ciddi hekayələr müəllifi, bir qədər sonra isə pyeslər müəllifi kimi möşhurlaşmışdır. Vərom xəstəliyi (ağ ciyordə) aşkar olundan sonra isə əsasən Yalta (Krim) yaşamış, yaradı-

cılıqla məşğul olmuşdur.

Çexov həç vaxt siyasetle məşğul olmayıb ("...siyasetlə ancaq və ancaq ondan qorunmaq naməs məşğul olmaq lazımdır") (*Полное Собрание Сочинений Антона Павловича Чехова в 30-ти томах, том 17, c. 229*). Həyatda da, hekayə və dram yaradıcılığında da fərdiyətçi olub. Lakin, o, ictimai sahəda, səhiyyə, təhsil və abadlaşma işlərində fəal olmuş, özü də xeyriyyəcilik etmiş, hökumətə də təsir etmişdir. Rusiya və Avropanı gezmmiş, bu soyahətler yaradıcılığında ciddi iz qoymusdur.

Hekim kimi diqqətli, qayğıkoş, amma, bezen hərəketlərində, sanki, inanmış idi (*P.A. Arxangel'skiy. Bak: У смен Нового Иерусалима. История города Воскресенска-Истру. М.: Лемо, 2010. c. 389-390*). Bu, bəlkə də, xəstəlikləri tam sağalda bilməyen tibbin və otum təmsilçisi olen hakimin həç də hər şeyi həll etmədiyi düşüncəsindən qaynaqlanır, kim bilir... Həkimlikdən bezdiyini, həkimliyin dərəixəndə olduğumu deməkə yanaşı ("Həkim olmaq yaxşı şey deyil. Həm qaribədir, həm dərəixəndə, həm də tərək bulandır" - *Suvorin'a məktub, 16 avqust 1892-ci il*), həkimliye "xeyanetini", yazar olmağa üstünlük verdiyini umutmur, şərh edirdi. Xəstələrin ruhi vəziyyətini mütlüm sayırdı. O, həmçinin, "yazar olmaam, psixiatr olardım" deyibmiş (*И.Н. Ясновский. Помни мои эпизоды. 1926; c. 268*); bu fikrim təşəkkülündə insan obrazları yaradan yazar düşməsinim rölu olmamış deyil.

Evliliyə qədər olan sevgi macəraları arasında "Lika" adlanan və filşunkar gözəl sayılan Lidiya S. Mizinova ilə yaxınlığı xüsusi seçilir. 1901-ci ildə Moskva Bədəye Teatrının (*Moskovskiy Khudojhestvenny Teatr*) aparıcı aktrisası Olqa Knipper (1868-1959) ilə evlənmiş, onu çox sevər də (sevgi və hörmət dolu məktublar yazsa da), ailə hayatında, sanki, tam xoşbəxt deyildi, aralarında eəbəi həllər yaranırdı. Bəlkə də xoşbəxt ola bilmezdi, evlilik haqqında fikri maraqlıdır: "Arvadum Moskvada yaşasın, men - bölgədə, gəlib onu görəcəm, Ay hər gün göyde görünen kimi hər gün yanımıda olmasın" - *Suvorin'a məktub, 23 mart 1895-ci il*. Ömrünün son yeddi ili xəstəliyi siddətlənən Çexov müalicə üçün getdiyi Almaniyada vəfat etdi.



Lidiya Mizinova

Olqa Knipper həm Çexov'un sağlığında, həm sonrakı uzun sohne fəaliyyətində Çexov pyeslerindəki baş qadın qəhremanları uğurla canlandırmışdır. O, təqribən 91 il ömür sürdü, Sovet dövründə yüksək mükafatlara layiq görüldü. Adolf Hitler'in və Joseph Goebbels'in sevimliyi olan rus-alman aktrisası və Olqa Knipper'in qardaşı qızı Olqa Çexova (1897-1980; doğumda Knipper) ilə qarışq düşməməsi üçün ona Olqa Leonardovna Knipper deyirler.


Çexov Rusiya və dünya adəbiyyatının böyük hekayə və pyes ustasıdır. Çexov eserleri fizre an çox film çəkilən (W. Shakespeare'dan sonra, Charles Dickens'la yanaşı, "Üç Mısketiyor" müəllifi A. Dumas'ın qabaqlayan) yazardır, özüne və eserlərinin qəhremanlarına en çox heykel yüksəldilən şəxslərdən biridir.

Jurnalistikdən yazılığa

Maurice R. Berube adlı müəllifin "Man niya Çexova nifirst edirəm" (*The Chronicle of Higher Education, 1 March 2002*) hekayəsi hər şəyden əvvəl öz qəribe və mərasılı, çədinci və oyum xarakterli adı ilə diqqəti cəlb edir. Müəllifin dili ilə hekayenin eəsəs fikrini söyləyirəm. Gəncliyimdə jurnalist fəaliyyəti göstərmemişdim, yazıçı olmaq arzum da vardi. Lakin elmi (akademik) heyata başladım və yazıçılıq

fikrindən daşındım. Təqribən yarım əsrə yaxın bir vaxt keçdi, 10 monoqrafiya və çoxsaylı məqalelər müəllifi oldum.

Və... yazıçılıq arzum yenidən baş qaldırdı, niye de olmasın, oxşar misalum da vardi. İki iş gördüm - en yaxşı hekayeleri oxumağa və qısa hekayə yazmaq üçün bələdçi kitablardan birini öyrənməyə baş-



A. P. Çexov vs Lev Tolstoy, Yalta

ladım. 3 hikaye yazdım, bir il ora-bura gönüldikden sonra nühayat birini çap etdirdi bildim. Ve bu zaman Çexov'un kitabı slimə keçdi, onun hikayelerini okudum, okuduğum böledi kitabındaki bütün qaydaları pozduğunu gördüm; hikayeleri issa gözeldir. Ve gördüm ki, elmi seçmaka haqlıyan-

mış. Çexov'a nifret edirem; mənim yazıçılıq həvəsimi öldürdü... ve onu oxumaqdan el çəkə bilmirəm.

Jurnalist yenilikleri yazır, birbaşa faktlardan istifadə edir, yazarının silahı issa xəyalda hadisə ve obrazları canlandırmak və onlara bezək vurmaqdır. Yaziçi və jurnalist fealiyyətində kəsişme olsa da, onlar fərqli iş görür, fərqli üsullardan istifadə edirlər.

Ümumiyyətlə, jurnalist fealiyyəti ilə çörək pulu qazanmaq olur, bir çox məşhur yazıçılar jurnalist fealiyyəti ilə hem dolanışlarını təmin edə bilməş, hem də yazı təcrübəsi qazanmışlar. Jurnalistikdən sonra yazıçılığa başlamaq cəhdidir. Çexov da bu yolu keçmişdir, o, yaradıcılığının başlangıç dövründə çox sürətli qısa yumoristik hikayeler yazır, jurnal və qəzetlərdə çap etdirirdi. Bu işdə və Çexov'un tanınmasında yazar, zəngin və fəal naşir Aleksey Suvorin'in xidməti olmuşdu. Herman Melville (1819-1891) iki əsərini (*Redburn*, *White-Jacket*) pula ehtiyacı olduğu üçün yazdığını etiraf edir, "diger insanların müşarıla ağac doğramağa məcbur olduqları kimi", onların "uğur" qazanması qəlbinin deyil, cibinin arzusudur" deyirdi (qeyimatı Lemuel Shaw'a ünvanladığı məktub, 6 oktyabr 1849; bax: Andreas Teuber, "Herman Melville," *Andreas Teuber's Home Page, Brandeis University*,

<http://people.brandeis.edu/~teuber/melvillebio.html#MainEssaySection>).

Çexov və yazarın üslubu

Çexov'un hikayelerinin əvvəli, axını və gedigi heç bir çərçivəyə, yazılı bilen qanuma tabe olmur. Onun hikayelerində ardıcıl və rahat dəyişən hadisələrin gedisiyi psixoloji deyişmə mühyyən edir. Çexov'un psixoloji mühiti Victor Hugo sağrı romantik tezadlarla dolu deyil (onun öz tezadları haqqında aşağıda fikir söyləniləcək). Romantizmə meyilli olmadığı üçün Çexov hərəkətli, hiss-həyəcan dolu müəllif sözüne yer ayırmır. Çexov'un yaradıcılığına xas olan səciyyəvi cəhətlər arasında didaktikdən uzaq və hökm vermeyən ʃəlub, açıq final və bitkinliyin olmaması mühüm yer tutur. Yازılarda o, ne nəsihetçi, ne ədalət carçısıdır. Çexov ədəbiyyatda məsələ həll etməyi deyil, düzgün məsələ qoyuluşunu vacib sayır və həyata keçirirdi, yazarın vəzifəsi problemlər (suallar) qoymaqdır, onlara cavab vermek deyil, *Anna Karenina* və *One-*

gin'da heç bir məsələ həll olunmayıb, amma onlar sizi tam qane edir, çünki onlarda bütün məsələlər düzgün qoyulmuşdur" (*Suvorin'a məktub*, 27 oktyabr 1888-ci il). Bəzən, "Çexov'un əsərlərində problem də yoxdur" deyən olur, o, sanki, sadəcə ecəzkardır. Çexov'un məşhur *İt gəzdirdən xanum* (Dama s sobaçkoy, 1899) hikayəsi haqqında Nabokov'un fikrini yada salıram: "bu təqribən 20 sahifəlik ecəzkar hikayədə nəqletmənin bütün enənəvi qaydaları pozulub. Burada problem yoxdur, adı kulminasiya yoxdur, sonda nöqtə yoxdur. Amma bu hikaya dünya ədəbiyyatının an böyük əsərlərindən biridir" (Владимир Набоков. *Лекции по русской литературе*. M., "Изд-во Несоциальная Газета", 1998; c. 337).

Ernest Hemingway öz "Aysberq nəzəriyyəsi"ndə (*The Art of the Short Story. The Paris*

Review, Issue 79, Spring 1981) yaxşı hekaya haqqında fikir irəli sürür, dərin manzun tüzde deyil, da-xilda, qeyri-şəkildə olmasının vacib sayılır: suyun üzərindən görünen faktlardır, struktur və simvolizm isə suyun altında - gözədəyməyen yerdədir. O, mifləyyən natamamlığın, buraxılmış hissənin hekayəni gücləndirə bileyəcəyini deyirdi. Hekayə yazarınnı möqsədi heç də yaratdığı obraz və hadisə haqqında çox şey damğınaq deyil, bedililik elmi təsvir deyil, oxucunun düşüncəsi, zənni və şərhini üçün də yer qalmalıdır.

Çexov'da hadisə sanki xüsusi rol oynamır, hadisə həyatın adı axarından götürülmüş bir parçadır. Çexov'un Korolenko ilə səhbətindən: "Bilireinizmi, öz kiçik hekayələrimi necə yazıram? Budur,... bax, bu killqabıdır. İsteyirsenmi sabah *Killqabı* adlı hekayə hazırlı olsun?" (A. P. Чехов в воспоминаниях современников. Составитель - Г. Г. Гумович Н.И. Москва, "Художественная литература", 1986). Əlbəttə, bunu mütləq qəbul etmək olmır, məsələn, Çexov naşirlərə yaddığı bəzi məktublarda mövzu olmadıqdan şikayətlənir.

Çexov'a görə qəhrəmanlar da başqa insanlar kimi idir, orta, bir az aşağı, azca yuxarı... Ədib həyati yazmalıdır, acı olsa da. "Bədii ədəbiyyat (художественная литература - H.L.) ona görə bədii adlanır ki, həyatın rəsmini olduğu kimi çəkir. Onun teyinatı - şərtsiz və sevimli həqiqətdir... Axi ədib nə şirniyyatçıdır, nə kosmetikdir, nə adam əyləndirən; o, öz borcu və vicdanını dərk etməkə təxərinə öhdəçilik götürmiş vezifə adamıdır." (M.V. Kiseleva'ya məktub, 14 yanvar 1887).

Çexov güclü tragi-komediya hissəne malik böyük hekayə ustası oldu; onun humoru içinde bir ağır var, onda qəm və humor bir yerdədir, bedəndə bir-birindən ayrılmaz şəkildə fəaliyyətdə olan etla-



A. P. Çexov, Yalta, 1901

sümük kimi. Amma, Çexov derdi, sanki, içində çəkir, tüzde, yəni, yazıda dərd çekdiyini göstərmir. Dünyanın problemlərini görməklə yanaşı onu necə, hansı bucaq altında ifadə etmək də mühümdür; bu, yəqin ki, yazarın xarakterine bağlıdır. Məsələn, dünyanın qəribə işlərinə Heraklites ağlayar, Demokritəs gülərdi (onu "Güləşən filosof" deyir-ləmiş).

"Balacılıq", yiğcamlıq və "İstiqlametsizlik"

Yiğcamlıq, sevimilik, balaca və ya xırda adam mövzusu və bir qədər qəribə sonluq - Çexov hekayələrinin quruluşunda buna can atır (və ya belə alır...). Çexov nadir, az rast gəlinən hallardan bəhs etmir, adı, gündəlik hayatı, oları yazar, güclü qəhrəman yaradır. O, geniş manzada Balacılığı müdafiə edir. Qardaşı Mixail'ə məktubdan (1879, aprel, günə məham deyil): "Özlənde namuslu balacılığa hörmət et və bil ki, namuslu balacılıq heç nə olmaq deyil. Öz insani ləyaqətini, fezilətini dərk etmək" lazımdır. Çexov ədəbiyyatda balaca sayılan

adamların zəruriliyini vurgulayır: "Ədəbiyyatda, orduda olduğu kimi, kiçik rütbələr zəruridir, bəyin belə deyir, ürək isə bunu daha çox deməlidir" (M.V. Kiseleva'ya məktub, 14 yanvar 1887).

Çexov'un hekayələrində "istiqlamət gərəyan" şair və tənqidçi Pleşceev'ə (1825-1893) o bəs cavab vermişdi: "Siz nə vəxtən mənə deyirdiniz ki, manım hekayələrimdə etiraz edən tənsür yoxdur, onlarda simpatiya və antipatiya yoxdur... Amma məgər hekayədə ("İmenini"/Ad günү) evvəldən men yalana qarşı etiraz etmirməm? Məgər bu, istiql-

met deyilmi?" (*Plesceev'a məktub*, 7-8 oktyabr 1888). "Oğular" adlı hekayesine rəy bildiren A.S. Suvorin'a cavab məktubunda da bənzər fikir səsləndirilir:



Dama s sobaçkoy, Yalta (heykəl)

"Siz meni obyektivliye görə qısmayırsınız, ona xeyir və şərə laqeyd olmaq, ideallar və ideyaların olmaması və sair kimi adlar qoyursunuz. Siz istəyirsiniz ki, men at oğurlarımı təsvir edərkən deyim ki, at oğurlamaq şor işdir. Amma, axı bu man-

sız da çoxdan malumdur". O, məsələnin yazar üçün vacib olan digər xüsusiyyətini de yada salır, at oğurlarının ac adam olmadıqlarını, et oğurluğunun onlar üçün adı oğurluq deyil, bir ehtiras olduğunu qeyd edir (*Suvorin'a məktub*, 1 aprel 1890).


Hekayədə bir qeyri-müəyyənlik ola biler, o qədər ki, müəllif-yazar özü də bilmir ki, neyəsin, dumani nə yolla açın, ortamı necə aydınlaşdırıram, axıra gəden bir yol axtarsın, ya qeyri - müəyyənliyi saxlaşın. "Kiçik hekayələrdə on yaxşısı artıq danışmaqdansa sona qədər deməməkdir, ona görə ki... ona görə ki... bilmirəm nəyə görel" (*Qardaş Mıxail'a məktub*, 1879, aprel, günü məhməd deyil). Çexov öz obrazlarına, qəhrəmanlarına münasibəti ilə fərqlənmir (fərqlənmək istəmir), təref tutmur, simpatiya və ya antipatiya nüfəsi etdirmir, o, sanki empatiyadadır - özünü qəhrəmanın yerinə qoyub və münasibətin sadə olmadığını, qeyri-müəyyənliyi görür, anlayır... Onun passiv qəhrəmanı (Raqin, "6 nömrəli palata") "öz şərəfsizliyimdə gülənahkar men deyiləm, zamandır" deyir.

Çexov qəhrəmanlarının həyat fəlsəfəsi

Çexov'un yazar sevgisi hansı, ne cür obrazlarında özlini göstərir? Çexov'un obrazları "baş tutmadış" insanlar idı. Onların başına gələn hər şey sanki bitməmiş qəhrəmədi. Bir tərəfdən Çexova bir süjet strafında ferqli hadisələr yaratmaq, onları bir-birinə hörmək işi - roman yazımaq üçün zəruri olan xüsusiyyət yad idi. Digər yandan isə onun "qəhrəmanları" - tənha həqiqətən, dərinlər və cüzdarlar da, sanki, roman obrazları olmağa mane olurdular. Çexov'un obrazları çıxmazda idilər! Bu hal Çexov'u da çıxılmaz vəziyyətə salmışdı; o, hekaya yolundan dənə bilmirdi. Çexov'un yaratdığı obrazlar bu günün bedbinleri olmaqla ancaq gelecekde timid görə bilirdilər (burada səhbbət timid görmək istəyənlərdən gedir). Çexov'un qəhrəmanları arasında fəvqələmən yoxdur. Qəhrəmanlar çox vaxt bir-birinin qəlbine daxıl olmur və ya yol tapa bilmirlər. Onun qəhrəmanları hayatı dəyişmək fikrində deyillər, bigənədirler, razılaşma fəlsəfəsinə düşər olublar. Məşhur "6 nömrəli palata"da çox piz vəziyyətdə olan xəstəxana ilə razılışan ziyanlılardır əsas qəhrəmanlar. Çexov özü siyaset və üşyana böyük mərəq göztərmirdi, qəhrəmanları da cymila...

Çexov'a görə həyat adı şeýrlərə doludur və bu adilik yazida da, sehmedə de görülməlidir. Yüksək ideyalar, sanki, gerçək insan hayatı təhrif edir, uydurmalara yol açır. Çexov yazarın kompozisiya azadlığı adı, yüksək ideallarsız və həyata mühüm kümə qədər

yaxın yazımaq üçün zərf edirdi. Digər tərifdən, Çexov'un əsərlərində azadlıq arzudur, asılılıq və məhrumiyyətlər isə faktdır. Çexov, sanki, ikileşmə ilə çarpışır, bir anlığa parlayan qığlıcumla o qığlıcumu shata eden neheng qaranlıq arasındadır və ya gecenin par-



A. P. Çexov'un heykəli (Rostov-Don)

laq gözleri olan ulduzlarla, ulduzları bürüyən ucsuz-bucaqsız qaranlıq sermə arasında, azadlıq arzuları ilə böğcü asılılıqlar arasındadır.

(Ardı gələn nömrədə)